

Qerib
Mehdi

(hekayə)

(əvvəli ötən sayımızda)

Cəpər Cəfərov, mən yaxşı bilirəm ki, rəhbərlər yaşa dolduqca məhəbbət menyusunu dəyişməyə ehtiyac duyurlar. Etiraz etəniz də, bu yerəyişməni özüm həll edəcəyəm. Sizə könül qulluğu ilə bağlı səlahiyətlərimi qızım Gülyaya transfer edəcəyəm. O, yeniyetmədir. Sizi məndən də yaxşı əyləndirəcəkdir. Qoy bir az da ərinin üzünə gün doğsun.

Təklif Cəfərovun ürəyindən xəbər vermişdi. İstədi saxta etirazda bulunsun. Nanə xanım etiraza imkan vermedi. Bundan sonra yaşılı müdirin qəlbini sütül Gülyaya xanım hakim oldu. Müdirin tarlasını necə şumlamaq işinin məşqçiliyini anası – anaş məsuqə öz üzərinə götürdü.

Tezliklə yaşılı müdir Gülyaya xanıma bağlanaraq yeni məhəbbət macəralarına start verdi. Ancaq yaşı da öz sözünü deməkdəydi. Günlerin birində yaşılı müdir özünü gücə saldı. Ürəyi yeni sınaqlara dözmədi, çat verdi. Həkimin məsləhətilə ilk müalicə tədbiri olaraq şərabı güləblə əvəzlədi. Yəni, Gülyaya xanımın gül əllərindən güləblə çay alıb bala-bala nuş eləməyə keçdi.

– Gülyaya xanım, çay getir.

– Baş üstə. Güləblə da əlavə edimmi?

– Əlbəttə. Sən zəher də qat-san, o çayı içməkdən mən imtina etmərəm. Ancaq hələlik güləblə çay getir.

Xadimə Sona arvad da sözüne son vermirdi. Əziz balası, Birinci Qarabağ müharibəsinin qazisi Müzəffər də ürək xəstəliyinə mübtələ olmuşdu. Həkim ona da güləblə çay içməyi məsləhət bilmişdi. Ancaq güləblə keyfiyyətli olmaliydi. Onun da yerini müdir Cəfər Cəfərov bilirdi. Haradansa bu keyfiyyətli güləblən gətirdirib nuş edirdi. Yoxsa Gülyaya adlı ağır dəyirmən daşını sinəsində necə oynda bilərdi!

Veteran döyüşü gönü-gündən ananın gözləri qarşısında əriyirdi. Ana ürəyi buna necə dözsüng ələci kəsildiyindən o, Gülyaya xanıma yalvariıldı:

– Gülyaya xanım, mənim bala-da ürəyindən azıyyət çəkir. Həkim ona da güləblə çay içməyi məsləhət görüb. Cəbhəyə könülli yollarla mağla anası ölmüş bala Müzəffər bu müəssisənin adını uca-lara yüksəldib. İndi necə ola bilər ki, müdürüm ona bir şüəş güləblə qıymasın! Bəs fədakarlığın, Və-tənə xidmətin qiyməti necə veril-məlidir? Cəpər müəllim, bağışla-yın, Cəfər müəllim heç savab qazanmaq fikrində deyil? Hər necə olsa, sizi eşidər. Mənim dilimdən xahiş edin ki, o içdəyi güləblən bir şüəş də mənim döyüşü oğluma bağışlasın. Bəlkə, düşəri olsug

Gülyaya xanım guya Sona arva-dın halına acıdı:

– Yanınızda gələndə Müzənpəri görmüşəm. Yaxşı oğlana oxşayırdı. Onun üçün Cəpər Cəfərovıç ağız açmağa də-yər. Bilirsiniz ki, müdürüm qayğı-



keş rəhbərdir. Yəqin xahişinizi nəzərə alar.

Gülyaya xanım kiminlə necə rəftar eləməyi incəliyinə qədər mənimsemışdı. Bu təcrübəsin-dən qabaqlarının qulluqçusu olan Sona arvada qarşı da mə-harətlə istifadə edirdi. Qızmış aslana bənzəyən cənab Cəfərovu sakitləşdirən bir araçının elində yaziq, mağmın bir süpür-gəçi nədir kig

– Narahat olmayıñ, Sona xala, imkan düşən kimi xahişinizi Cə-pər Cəfərovıçə çatdıracağam. Bi-lirsiniz ki, o, nə qədər mülayim,

– İndi nə istəyir? – Əvvəlki xahişini təkrar edir. Oğlu Müzənpər də ürək xəstəsi-dir. Siz içən güləbdən bir şüəş də ona bağışlamınızı xahiş edir. Cə-pər Cəfərovıç, bəlkə, bu dəfə onun xahişini nəzərə alasınız. Bir şüəş güləb nə böyük metahdır kig Ehtiyyaci olan işçinize əl uzatmaq sizin alicənəblığınızın sübutu olar. Elə bilin ki, bu xahiş mən edirəm. Axı siz heç vaxt mənim bir sözü-mü iki eləməmisiniz. Necə ki, mən də heç vaxt sizin bir sözünü-zü iki etməmişəm.

Müdir bu dəfə sevimlisinə, ağı-

dən sonra anasının aćdıgi ciğini addımlamağa girişdi. Hirslenmiş aslanı vaxtında ram etmək lazı-miydi. Bu dəfə də həmin hal tek-rar olundu. O, yumulu əlini Cəfər müəllimin cibinə daxil etdi. Bunun nə demək olduğu aydın idi. Buna baxmayaraq müdir bildiyini bilməzliyə vurdub:

– Cibimdən nə götürürsen? Gülyaya xanım sirayətedici işvə ilə: – Götürdüyüüm qalığını qay-tarıram. – O nədir elə? – Çərez! Qoz-pındıq ləpəsidir.

Təklif Cəfər Cəfərovun ürəyindən xəbər vermişdi. İstədi saxta etirazda bulunsun. Nanə xanım etiraza imkan vermedi. Bundan sonra yaşılı müdirin qəlbini sütül Gülyaya xanım hakim oldu. Müdirin tarlasını necə şumlamaq işinin məşqçiliyini anası – anaş məsuqə öz üzərinə götürdü.

Tezliklə yaşılı müdir Gülyaya xanıma bağlanaraq yeni məhəbbət macəralarına start verdi. Ancaq yaşı da öz sözünü deməkdəydi. Günlərin birində yaşılı müdir özünü gücə saldı. Ürəyi yeni sınaqlara dözmədi, çat verdi. Həkimin məsləhətilə ilk müalicə tədbiri olaraq şərabı güləblə əvəzlədi. Yəni, Gülyaya xanımın gül əllərindən güləblə çay alıb bala-bala nuş eləməyə keçdi...

rağab mühabibəsinin qazisi Müzəffər imiş. Izdiham Şəhidlər Xiyabanına sarı yönəlnmişdi.

Bunu bilən cənab Cəfər Cəfərov tez seyfini açıb oradan bir neçə güləb şüəsini çıxardı və xidməti maşınına oturub özünü dəfn mərasimine çatdırmağa can atdı.

...Matəm mitinqində Müzəffərin silahdaşları, əlaqədar təşkilat-ların nümayəndələri, yaxın adam-ları mərhumun şücaəti, vətən qar-şısında xidmətləri barədə xoş sözələr söyləyir, sonda Sona arva-da üz tutub deyiridilər: «Fəxr edə bilərsiniz ki, belə oğulun anası-nız. Qarşınızda baş ayırı!».

Bu arada cənab Cəfər Cəfərov özünü igidin məzarına yetirdi. Əlindeki güləblə şüəsələrinin ağızını açıb, qəbri gül suyunu qırq elədi:

– Şəfa tapmaq üçün həkim ona güləblə qəbul etməyi məsləhət bilməşdi. Mən də eyni xəstəliyə mübtəla olduğum üçün güləblə sifa-rış etmişdim. Təəssüf ki, qazımız dünyasını dəyişməyə tələsdi. Tə-ləsməsəydi, mən tərəfdən dərman-nını bulacaq, indi bizimlə birlikdə həyatda olacaqdı. Nə etmək olarg Ancaq tə-səllimiz var: İndicə əldə elədiyim güləbləri ürək xəstəliyindən azıyyət çəkən qazımızın məzarına səpirməm. Yeri cənnətlik olsun. Sona xanım, (ilk dəfə idi ki, müdir işçisini saygı ilə «xanım» deyirdi) belə oğul böyütüdünyünüz üçün üzünüz ağı olsun. Hamımızın anası olan ananın üzünə mənim kabinetimin qapısı həmişə açıqdır. Sizin qulluğunuzda durmaq mənənə ancaq şərəf getirər.

Sona arvadın kar olmuş qu-laqları bu inanılmaz sözləri həmişə qapısından boş vədlərlə qayıdan müdiri Cəfər Cəfərovdan eşidirdi.

Kimsə onu yaxından tanımaq üçün astadan soruşdu:

– Bu alicənab zat kimdir?
Cavab haçalandı:
– Kim üçün Cəfər;
– Kim üçün Cəpər;
– Kim üçünsə Cəpər...

Güləblə



ürəyi yumşaq adamdır. Mümkün olanı eləyəcəkdir. Bir də ki, o da ürəyindən əziyyət çəkir. Təkə qazımız Müzənpərin yox, onun da güləblə ehtiyacı var. O, şəfəverici gül suyundan əldə eləyəndə siz də yaddan çıxarmaz.

Gülyaya xanım anasından daha müasir, daha şirindil olmağa çalışırı. O, narazı adamların qəzəbini şirin dilinin sehri ilə elə qəbul otağındaca tərkisələn edirdi. Çapən atı bircə yerde axsayırdı. Bu qarışiq məhsul da anası kimi özündən asılı olmayaraq tələffüz zamanı «f» hərfinin yerinə «p» hərfini bənd edirdi. Bu da onun hansı zətdən gəldiyinin xəbərcisi idi.

Növbəti qarşılaşmanın sədənisi Müzəffər ona güləblə çay içməyi məsləhət bilmişdi. Ancaq güləblə keyfiyyətli olmaliydi. Onun da yerini müdir Cəfər Cəfərov bilirdi. Haradansa bu keyfiyyətli güləblən gətirdirib nuş edirdi. Yoxsa Gülyaya adlı ağır dəyirmən daşını sinəsində necə oynda bilərdi!

Veteran döyüşü gönü-gündən ananın gözləri qarşısında əriyirdi. Ana ürəyi buna necə dözsüng ələci kəsildiyindən o, Gülyaya xanıma yalvariıldı:

– Gülyaya xanım, mənim bala-da ürəyindən azıyyət çəkir. Həkim ona da güləblə çay içməyi məsləhət görüb. Cəbhəyə könülli yollarla mağla anası ölmüş bala Müzəffər bu müəssisənin adını uca-lara yüksəldib. İndi necə ola bilər ki, müdürüm ona bir şüəş güləblə qıymasın! Bəs fədakarlığın, Və-tənə xidmətin qiyməti necə veril-məlidir? Cəpər müəllim, bağışla-yın, Cəfər müəllim heç savab qazanmaq fikrində deyil? Hər necə olsa, sizi eşidər. Mənim dilimdən xahiş edin ki, o içdəyi güləblən bir şüəş də mənim döyüşü oğluma bağışlasın. Bəlkə, düşəri olsug

Gülyaya xanım guya Sona arva-dın halına acıdı:

– Yanınızda gələndə Müzənpəri görmüşəm. Yaxşı oğlana oxşayırdı. Onun üçün Cəpər Cəfərovıç ağız açmağa də-yər. Bilirsiniz ki, müdürüm qayğı-

zinin saqqızını məharətlə oğurla-yana etirazını bildirdi:

– Sən bunları yaxşı tanırımsan. Ele ki, bir xahişinə əməl elə-din, sabah başqa bir xahiş üçün qapını kəsəcək. Qarabağ qazisi olmaq nə böyük şəymis. Həc şə-hid anaları belə sıfət göstərmirlər. Müzəffər gərək mən içən güləblən içə? Satışda o qədər güləblə var kig Getsin alsın də. Lap pulu-nu mən verərəm.

Dəyirmanın alt daşı rəhbərini rəhma gətirmək istədi:

– O bilir ki, siz hansı güləblə istifadə edirsiniz. Siz istifadə etdi-yiniz güləblə ölüünü dirildir. Cəpər Cəfərovıç...

Müdirin gen səbri daraldı:

– Allah bu şirin dili sizə nəye görə verib? Xahişə geləni rədd eləmə, qovma, şirin dilini işə salib bilinməz aylara, illərə vəd ver. Axırda şikayətçi ayaq döymək-dən, dil açmaqdən bezib könüllü olaraq çıxıb gedəcəkdir.

Gülyaya xanım natəraz söhbət-

Məni pağır bala bilməyin. Bu əvəzsiz nemət cavənlığını qoruya-nan sizin kimi vazifəli kişilər üçündür. Ləpə erkəkliyi həmişə ayaqda saxlayır. Boş olanda ağız-niza atarsınız.

Katibəsinin hərəkətindən xoş-hal olan müdir onun cibinə ləpə ötürən pənbə elindən öpüb gü-lümsündü:

– Ay səni şeytan!..

Sona arvad hansı səbəbdən işə gəlməmiş, müdirin otağını silə bilməmişdi. Müdir maraqlanı-dı, səhər məlumat verən olmadı. Ertəsi gün insan taxacı səbəbindən maşınların hərəkəti dayanmışdı. Ölü düşmüştü. Adamlar kimi-nə dəfəndən istirak edirdilər. Cənəzə irəlidə, insan axını arxa-dag Görəsən, dünənisini dəyişən kimdir? Bu izdihamlı cənəzə kime məxsusdur? Çok çəkmədən sır-açıldı. Sən demə, dünənisini dəyişən Sona arvadin oğlu Birinci Qa-

Şəfa tapmaq üçün həkim ona güləblə qəbul etməyi məsləhət bilmədi. Mən də eyni xəstəliyə mübtəla olduğum üçün güləblə sıfəri etmişdim. Təəssüf ki, qazımız dünənisini dəyişməyə tələsdi. Tələsməsəydi, mən tərəfdən dərman-nını bulacaq, indi bizimlə birlikdə həyatda olacaqdı. Nə etmək olarg Ancaq tə-səllimiz var: İndicə əldə elədiyim güləbləri ürək xəstəliyindən azıyyət çəkən qazımızın məzarına səpirməm. Yeri cənnətlik olsun. Sona xanım, (ilk dəfə idi ki, müdir işçisini saygı ilə «xanım» deyirdi) belə oğul böyütüdünyünüz üçün üzünüz ağı olsun. Hamımızın anası olan ananın üzünə mənim kabinetimin qapısı həmişə açıqdır. Sizin qulluğunuzda durmaq mənənə ancaq şərəf getirər.

Sona arvadın kar olmuş qu-laqları bu inanılmaz sözləri həmişə qapısından boş vədlərlə qayıdan müdiri Cəfər Cəfərovdan eşidirdi.

Kimsə onu yaxından tanımaq üçün astadan soruşdu:

– Bu alicənab zat kimdir?
Cavab haçalandı:

- Kim üçün Cəfər;
- Kim üçün Cəpər;
- Kim üçünsə Cəpər...